



(əvvəli ötən sayımızda)

Xattılərin bu sözünün türk dilinə məxsus Tavan - ana sözü ilə eyniyet təşkil etdiyi aydın şəkildə görülməkdədir. Kassi kralın Misir fironu ilə müharibədə Xattılərə dəstək olmuşdular.

Bəzi müəlliflər Namri ölkəsinin kassilərə mənsub olduğunu və nəmələrin bir kassi tayfası olduğu fikrini irəli sürürler. Hətta Fərat çayının orta axarındaki Habur ölkəsinin xalqının kassilərə khabar boyunun təşkil etdiyi yazırlar. Kassiler Haburda Qandaşın rəhbərliyi altında paytaxtları Terke olan ilk kassi Hanı dövlətinin əsasını qoymuşdular. Habur adı mənbələrdə çox zaman Khabur kimi də yazılır.

Mənbələr Kas tayfalarının birləşərək Babil ərazisində ilk dövlətləri yaratma tarixini m.ö. 1795-ci ilə, Xett kralı I Mursilisin Babili dağıdığı və tanrı Mardukun heykəlinin Hanaya aparıldığı tarixa aid edirlər. 'Aqum Kakim kitabəsi' hə Görə Babildə ilk Kassi hökmədarı olan II Aqum 24 il sonra bu heykəli öz hökməriliği dövründə Babilə geri qaytarmışdır.

Hanada yaradılan kassi dövlətinin kralı Kaştil-aşu adlanırdı. Landsberger Kas sülalə adlarının bu sülałələrin ilk yaradıcılarının adlarından yarandığını qeyd edirdi. Quruçu hökmədar əddədini adı sonradan hakimiyət titulu kimi nəsləndə nəslə ötürüldür. Kaştiliaş, Aqum, Kara İndaş və s. (Landsberger B. 1954)

B.Landsbergerin yazdığını görə Kassi kralı II Aqum öz kitabesində diger ölkələrlə birlikdə Zaqros dağları ərazisində yerləşən Alman və Padan adlı iki bəylilik dövlətinin də kralı adlanır. Padan vadidə, Alman isə Zaqros dağının yaylasında Qutlular qonşuluğunda Elamin quzeyində yerləşirdi. Alman adını bəzi bilim adamları Aqvan və Alban şəklində yazırlar və bu sözlərin sənonim olduğunu qeyd edirlər. (B.Landsberger, 1990)

Kassiler haqqında yanan müeliflərənən ox atmaqdə mahir olduğunu, atın ilk dəfə Ön Asiyaya onların gətirdiklərini, at bəsləmekdə və döyüş arabaları hazırlamaqda usta olduqlarını qeyd edirlər.

Kassilerin hökmədarlar sülałələrindən biritanrı adı olan Aqu ilə başlayır. Hommel bu titulun Ay mənasını bildirən "A-qu-um" kimi ifadə olunduğunu yazır. "Aqu kakrim" mixi yazıldarda Kassi və Akkadin hökmədar titulu idi. (F.Hommel, 1889, Səh. 37)

Aqumdan sonra Babilde hakimiyətə gələn II Burna-Buriaş Asur kralı III Puzur Aşşur (m.ö. 1503-1479) ilə məşhur sülh müqaviləsi bağlamışdır. Təxminən m.ö. 1430-cu illərdə hakimiyət sürmüştə Karadaş özünü ilahə "İhnannanın se-

mədəniyyətini qəbul etdilər. Kassi dili arilərə qədərki Urartunun (armenianın) və elamlıların dili ilə qohum olan xett dilinə yaxın olub böyük alorad tayfalarının dili idi, onların bugünkü varisleri bu gün Qafqazın cənubunda yaşayan gürcülərdir. (F.Hommel. Geschichte Babyli und Assyrien, Səh. 8)

Amerikan arxeoloqu və etnoloqu Daniel Brinton Hommelin və digər müəllifləri kassi və urartuları gürcülərlə eyniləşdirən fikirlərini təqnid edərək yazır ki, Qafqaz xalq-

Ələsgər Siyablı

adları Huk olan köçəri Huksoslar kassilərə yaxın qohum idilər. Huk adının əslində Bibliyadakı Qoq olduğunu inanıram. Alarod dilində "ma" sözü ölkə deməkdir və bu anlamda Ma-Qoq qoqların ölkəsi anlamındadır. Mesopotamiyanı işgal edən ilk Kassi hökmədarının adı Qandaş olmuşdur, bu ad Dəclənin əsas qollarından biri olan Qundes adına çox bənzəyir, bu Herodotun qeyd etdiyi Kerkanın qədim adıdır. Çayların adlandırma ənənənəsi türkçədir. Kassilərin Əsamiti adı da türkçədir və türk hökmədarlarından birinin adı istemi olmuşdur. Kassilər Mesopotamiyada m.ö. 2-ci minilliye qədər hökməran olmuşlar. (A.Wirth, 1905, Səh. 22)

Alman assuroloqu Aleksandr Vritin kassilərin türk mənşəli olma-

başlanğıcında Azərbaycanın cənub-qərbindən, Urmiya gölü ətrafı və Zaqros dağlarından Mesopotamiyaya da yayılmış, dinc yolla həmin əraziyə dövlətlərin içərisinə girmiş, orada müxtəlif peşə və sənat sahələrində, xüsusən hərbi işlərdə xidmet etmişlər". (Ə.Elçi-bəy, 2003, Səh. 24)

Elçibəy Kas etnomininin kökünü təşkil edən kas-kaz-xaz adlanın eyni mənada, bir xalqın müxtəlif şəkildə ifadə olunan adı olduğunu qeyd edir. Onun fikrinə görə Kas adı həmçinin Kas-ər, Kəs-ər, Xəz-ər, Ak-kas, Ak-kaz sözlərinin kökünü təşkil edən eyni sözün müxtəlif ifadə şəkilləridir. (Ə.Elçi-bəy, 2003, Səh. 27)

Elçibəy kassilərin öncədən Xəzər dənizi ətrafında yaşadıqlarını və sonradan Azərbaycanın cənubunda və cənub-qərbində daha çox bir yerə toplaşmışdıqlarını və Xəzər dənizinin adının da bu tayfa birliliyinin adından götürüldüyü fikri ni irəli sürür. Dəclədən şimal-şərqdəki dağlarda bugünkü Kərkük və Urmiya gölü boyalarından Araza qə-

Dünya tarixinin

Turan dövrü



lıq etmiş 36 Kassi hökmədarının adı qeyd olunmuşdur. Babil hökmədarlarından bəziləri e.q. XIII əsrden etibarən babil adları daşısalar da, onlar mənşə etibarı ilə kassi idilər.

Kassilərin qadın adlarından biri Nadbat adlanır və xalqımızın Nabat qadın adı ilə eyniyet təşkil edir. Kassilərə çox zaman qadın adlarının axınına bani sözü əlavə edilirdi.

Kassi krallarının Aqum, Kadaşman, Turqu, Kara İndaş, Kara kardaş, Nazi, Ulam, Kuru, Adad kimi titullarının Türkçə olduğu heç bir şübhə doğurmur. Kassilər Babildə hökməriliq ətsələr de titullarında həmişə Kassi adını özündə əks etdirən "Şər Kissati", yeni Kassi əmək ifadəsi mövcud olmuşdur.

Babildeki üçüncü mühüm etnik ünsürü təşkil edən kassilər şərqdə Babilə sərhəd olan dağlarda məskunlaşan cəsur dağ xalqı idi. Onlar m.ö. II minilliyyin ortalarında dərələrdən axın edərək Babil ölkəsində hakimiyəti əle keçirib yüz illər boyunca ona sahib oldular. Son nəticədə isə qalib gəldikləri ölkənin

lərinin güneyində onların qonşuluğunda Van gölünün ətrafında Assur mətnlərində Urartu adlanan ölkədə Herodotun alaroid adlandırdığı xalqlar yaşayırdılar. Seys, Lehmann və Hommel qeyri sami dilində danışan bu xalqları gürcülərlə eynileşdirirdilər. Lakin onların mədəniyyətləri, dilləri və hətta dəfn qaydaları da gürcülərdən tamamilə fərqlənirlər. Urartulular məxsus aşkar edilmiş qalıqlar onların yayılma coğrafiyasının Araz üzərindən və Ordubaddan şərqi doğru davam etdiyini göstərir. (Daniel Brinton. 1895, Səh. 83)

Tarixi qaynaqlar Elamin qonşuluğunda yaşayan Kassilərin dağlıqlar olduqlarını və çadırında yaşayıdlar. (Daniel Brinton. The Protohistoric of Western Asia. 1895, Səh. 92)

Kassilər Mesopotamiyanın və qonşu ölkələrinə təsiri olmamış ağaları idilər. Sumer və Babil mətnlərində kassilər "dünyanın dörd tərəfinin hökmədarları" adlanırlar. Onlar Nil ölkəsini də işgal etmişdilər. Ehtimal olunur ki, Misir işgal edən və əsl

ləri haqqında elmi dəllələrə söykənən cəsarətli fikirləri böyük önem daşıyır.

Alman assuroloqu Unqnad kassilər hind-avropa mənşəyə aid edənlər qarşı etiraz edir. O kaspikasılərin Suriya tanrisının hindlərin suriya adlı tanrı adı ilə bənzərlik təşkil etməsinin kaspikasılərin hind-avropa mənşəli əlan edilməsinə heç bir əsas vermədiyini yazar. Çünkü hindlilərdən başqa hind-avropalıların heç bir xalqında Suriya adlı tanrı təsbit olunmamışdır. Onun fikrinə görə kassi/kaspi əhaliləri vətəni Xəzər/Kaspı denizi sahiləri olmuş və onlar bu dənizə öz adları ni vermişlər.

Unqnad Hüzingin Kaspilərin əlam tayfları ilə qohumluq əlaqələrinə malik olmaları haqqındaki tezisini dəsteklədiyini qeyd edir. (A.Ungnad. 1936, Səh. 19-20)

Azərbaycanın görkəli tarixçisi Əbülfəz Elçibəy də kassilərin etnik mənşəyi haqqında yazır: "Kaslar Azərbaycanın ən qədim əhalisindən olan bir tayfa ittifaqı imiş. Kaslar və ya kassilər e.ö. III minilliyyin

dərki dağlarda bugünkü Kərkük və Urmiya boyalarından Araza qədər kərəzilərdə yurd salan kaslar e.q. III minilliyyin sonlarında Mesopotamiyaya dinc yolla yayıldıqları hədə, e.q. II minilliyyin başlanğıcında, təqribən e.q. 1741-ci ilde güclü bir hückmə cumla oradakı Babil dövlətinə dağıtmış, öz hakimiyətlərini bütün Mesopotamiyaya yaymışlar. (Əbülfəz Elçibəy, 2003, Səh. 25)

Assurbanipalin mixi yazılı lövhələr kitabxanasında Kassilərin hökmədarlarına aid lövhələr də mövcuddur. Kassi hökmədarlarından Aqum-rim özündən əvvəlki hökmədar olan atası Aqum-rabinin adını çəkir. O özünü "Kaşşu və Akkadın, Babil, Ulaşın, Padan və Albanın, Qutinin kralı" adlandırır. (H.Winkler. 1892, Səh. 80)

İlk Kassi kralı Karadaşdır. Karadaş Karduinaş ölkəsinin də kralı idi və Assur hökmədarı ilə and içərək öz ölkələrinin bərabər hüquqlu olub hər birinin öz ölkəsini idarə edəcəkləri haqqında razılığa gəlmİŞdilər.

(ardı gələn sayımızda)